

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 2015-ci ildə gördüyü işlərin hesabatı

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycanda Muzey işinin yaxşılaşdırılması haqqında” sərəncamından irəli gələn vəzifələri əsas tutaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz işini müasir prinsiplər əsasında dünya standartlarına müvafiq olaraq qurulmasına çalışır.

Yarım əsrlik tarixə malik Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz fəaliyyətinin yeni mərhələsindədir. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə köçmüşdür. Muzeyin daha geniş sahəyə malik olması fəaliyyətimizdə daha böyük imkanlar yaratmışdır. Hal-hazırda nazirliyin dəstəyi ilə muzeyin zallarında aparılan təmir işləri davam edir, başa çatmaq üzrədir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi həmişə olduğu kimi 2015-ci ildə də səmərəli fəaliyyət göstərmişdir.



Muzey kolleksiyalarının zənginləşdirilməsi, musiqi mədəniyyəti tarixinə aid materialların aşkar edilməsi, toplanması, qorunması və təbliği üzrə işlər aparmış, sərgilər hazırlamış, tədbirlər keçirmişdir. Hər muzeyin sərvəti onun kolleksiyalarıdır.

Fondun komplektləşdirilməsi

Muzeyimizə bu ildə cəmi: 3418 ədəd əşya daxil olmuşdur.

Heydər Əliyev Fondundan, müasir Azərbaycan bəstəkarlarından Tofiq Bakıxanov, Sevda İbrahimova, Eldar Mansurov, Qara Qarayevin ailəsindən və ayrı-ayrı şəxslər tərəfindən materiallar qəbul edilmişdir. Bunlar arxiv sənədləri, notlar, kitablar, musiqi alətləri, qramvollar, səs və video yazıları, rəsm əsərləri, memorial mebel nümunələri, Azərbaycan balet tarixinə aid fotosəkillər və sairədir. Bunlardan Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə 1090 əşya alınmış, 2328 əşya hədiyyə edilmişdir.

Hal-hazırda muzeyin fondu 54061 ədəd təşkil edir.



Muzeyin filialları

Muzeyin 3 filialına daha biri - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Qara Qarayevin Ev muzeyi əlavə olunmuşdur.



Artıq muzeyin konsepsiyası hazırdır və bəstəkarın arxivinin elmi atribusiyası aparılır. Mövzu-ekspozisiya planı elmi cəhətdən işlənmiş və nazirliyə təqdim edilmişdir. Respublikada və xarici ölkələrdən Qara Qarayevin Ev muzeyi üçün eksponatların toplanılması ilə əlaqədar iş davam etdirilir.

Sərgilər

Bu ildə muzey 16 sərgi hazırlamışdır. Onlar muzeydə və muzeydən kənarında - Heydər Əliyev Sarayında və Azərbaycan Dövlət Filarmoniyasında nümayiş olundu. Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə əlaqədar “Azərbaycan mədəniyyəti: musiqi tarixinə qısa baxış” sərgisi nümayiş olunmuşdur.



Vaqif Mustafazadə - 75, Ümummilli lider Heydər Əliyevin 92 illiyi, Üzeyir Hacıbəyli-130, Teatr Muzeyi və Rəssamlıq Akademiyası ilə birgə “Üzeyir Hacıbəyli təsviri incəsənətdə”



Vasif Adıgözəlov - 80 və sairə sərgilər nümayiş etdirilmişdir.



Tədbirlər

Bizim muzeydə və onun filiallarında bu il 25 tədbir keçirilmişdir.

1. Novruz bayramına həsr olunmuş “Baharın səsi” adlı tədbir



2. Faşizm üzərində qələbənin 70 illiyi



3. Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Musiqidə davam edən həyat: ağaclar və alətlər”



4. “Üzeyir Hacıbəyli - 130”



5. Azərbaycanın xalq artisti, peşəkar rəqqas Əlibaba Abdullayevin 100 illiyi



6. “Rəşid Behbudov – 100”



7. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifasında konsert və sairə.



Muzeyin elmi-kütləvi şöbəsinin müdiri Xanım Abdinova il ərzində muzeyin həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə muzeyin rəhbərliyi və muzeyin Həmkərlər İttifaqı Təşkilatı tərəfindən “İlin ən yaxşı muzey əməkdaşı” adına layiq görülmüşdür.



Klassik Musiqi Həvəskarları Klubu

2008-ci ildən muzeydə Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir. Klubun tədbirləri artıq 8 ildir ki, hər ayın birinci çərşənbəsində muzeyin filialı olan Niyazinin mənzil muzeyində fasiləsiz keçirilir. Bu müddət ərzində Klubda cəmi 90 tədbir keçirilmişdir.

Klubun son tədbirlərindən:

1. “Rast. Niyazi” sənədli filminin yaradıcı heyəti ilə görüş



2. Qara Qarayevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir



3. P.İ. Çaykovskinin 175 illiyi



4. Frederik Şopenin (1810-1849) yaradıcılığına həsr olunmuş tədbir



5. Niyazinin xatirə günləri



6. “Don Kixot”un yubileyləri: Servantesin romanı – 400, Qarayevin “Don Kixot” simfonik qravürləri - 55”



7. “Musiqi muzeyində poeziyaya məhəbbət və səyahət”



8. Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş tədbir və sairə.




Muzeyin təbliği

Muzey öz fəaliyyətində kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük diqqət yetirir. Muzeydə keçirilən tədbirlər haqqında mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin saytında, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 3 dilli veb saytında, həmçinin Facebook-da 3 dildə olan səhifələrində məlumatlar yerləşdirilir.

2015-ci ildə muzeyin veb saytında və Facebookda 3 dildə 250-dən çox məlumat yerləşdirilmiş, veb sayt il ərzində 42191 dəfə izlənilmişdir.

Usage Statistics for musicmuseum.az

Summary by Month
Generated 03-Jan-2016 00:20 AZT



Summary by Month										
Month	Daily Avg				Monthly Totals					
	Hits	Files	Pages	Visits	Sites	KBytes	Visits	Pages	Files	Hits
Jan 2016	472	438	294	102	166	10274	306	882	1316	1417
Dec 2015	1323	1166	358	137	2120	150886	4249	11108	36162	41040
Nov 2015	1133	867	360	117	1896	126307	3526	10828	26024	33994
Oct 2015	1002	894	294	121	1914	197719	3776	9118	27742	31071
Sep 2015	1127	1038	368	143	1966	161248	4303	11064	31144	33813
Aug 2015	742	692	285	106	1001	94475	2984	7989	19380	20799
Jul 2015	881	806	289	117	1463	100681	3419	8394	23377	25567
Jun 2015	2027	1165	1305	128	1603	218656	3852	39167	34977	60828
May 2015	964	881	287	117	1574	136727	3627	8911	27331	29904
Apr 2015	1022	940	377	145	1678	166630	4357	11315	28225	30681
Mar 2015	1049	970	291	135	1643	177474	3379	7288	24259	26244
Feb 2015	1697	1101	852	157	1864	219133	4413	23882	30851	47516
Totals						1760210	42191	149946	310788	382874

Generated by [Webalizer Version 2.23](#)

Muzeyin fəaliyyətini mətbuatda - “Mədəniyyət” qəzeti, “Mədəniyyət.az”, “Musiqi dünyası”, “Yol” jurnalları və s., həmçinin beynəlxalq səviyyədə təbliğ edirik.

Muzey Google şirkəti ilə birgə layihədə iştirak edərək “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi”, “Azərbaycan xalq musiqisi”, “Azərbaycan bəstəkarlıq məktəbi” sərgiləri hazırlanmışdır.

Beynəlxalq layihələrdə iştirak

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 2015-ci ildə respublikamızda və beynəlxalq miqyasda keçirilən forumlarda, elmi simpoziumlarda və konfranslarda iştirak etmişdir. Muzey bir sıra beynəlxalq komitə və Assosiasiyaların üzvüdür: Beynəlxalq Muzeylər Şurasının üzvüdür, Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının həmtəsisçisi və üzvüdür. Həmçinin Söz və Musiqi Öyrənilməsi Beynəlxalq Assosiasiyasının üzvüdür.

28 aprel-1 may 2015-ci il tarixlərində Rusiya Federasiyasının Klin şəhərində P.İ. Çaykovskinin Dövlət Memorial Musiqi Qoruq Muzeyində bəstəkarın 175 illiyinə həsr olunmuş “P.İ.Çaykovski XXI əsrin dünya məkanında” adlı elmi konfrans keçirilmişdir. Muzeyin direktoru Alla Bayramova həmin konfransda iştirak etmiş, “P.İ.Çaykovski Azərbaycanda” mövzusunda çıxış etmişdir.




28 iyun-3 iyul 2015-ci il tarixlərində Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsinin (CIMCIM) “İfaçılar və ifaçılıq muzey mühitində: qlobal perspektivlər” adlı elmi konfransı keçirilmişdir. Muzeyin direktoru Alla Bayramova Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları (CIMCIM) idarə heyətinin üzvü olduğu üçün həmin elmi konfransda iştirak etmiş və “Azərbaycan milli musiqi ifaçılarının ifaçılıq sənətinə dair muzey artefaktları” mövzusunda məruzə ilə çıxış etmişdir.



12-15 avqust 2015-ci il tarixlərində Nyu-York şəhərində yerləşən Fordham Universitetində keçirilən Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının təşkil etdiyi 10-cu beynəlxalq elmi konfransında iştirak edib. Konfransda Alla Bayramovanın "Roman, qravürələr, kino, musiqi: Qara Qarayevin "Don Kixot" simfonik qravürələrinin adı üzərində düşünərkən" mövzusunda 45 dəqiqəlik məruzəsi dinlənilib.



Alla Bayramova 25-29 sentyabr tarixlərində Gürcüstanda, Tbilisi şəhərində keçirilən ICOM/ICLM “Ədəbiyyat, musiqi və mədəni irs” adlı konfransda “Qeyri-ədəbi muzeydə ədəbiyyat: Azərbaycan bəstəkarları bədii ədəbiyyata necə münasibət bəsləyirlər” məruzəsi ilə çıxış etmişdir.



Keçirilən beynəlxalq forumlarda iştirak etməklə Azərbaycan musiqi mədəniyyətimizi xarici ölkələrdə təbliğ edirik.

Nəşrlər

Muzeyin rəhbərlik və əməkdaşlarının mətbuatda nəşr olunan məqalələri:

1. Bayramova A. “Çaykovski Azərbaycanda” // Mədəniyyət.az, may 2015, s. 98-104.

2. Museum Artifacts Related to the performing Art of the Azerbaijani Traditional Musicians Abstracts of the CIMCIM Conference. Moscow/St.Petersbug, Russia, 27 June-2 July 2015. s.28.

3. Bayramova A. Azerbaijani Traditional Musicians Reflected in Literature and Museum Collections / Abstracts of the 43rd World Conference of the International Council for Traditional Music. Astana, 16-22 July, 2015. s. 20-21.

4. Bayramova A. Novel, Woodcuts, Film, Music: Pondering over the title of the Symphony Engravings Don Quixote by Gara Garayev / Materials of the 10th conference of the International Association of Word and Music Studies. 12-16 August. Fordham University, New York, USA.

5. Bayramova A. Məcnun Kərimov haqqında. // "Professor Məcnun Kərimov 70. Qədim musiqi alətlərinin tədqiqatçısı". Red. Ş. Hüseynova. "APOSTROFF" MMC, Bakı, 2015, 208 s. s. 29-32.

6. Vəliyev M. "Maestro Niyazi". // "Mədəniyyət.az" jurnalı. 8 (294), s. 96-99.

7. Vəliyev M. "İsmayıl Hacıbəylinin fortepiano və fleyta üçün işləmələri". // "Mədəniyyət.az" jurnalı. 9 (295), s. 70-72.

Muzey haqqında məqalələr:

1. "Novruz-baharın səsi" . // "Mədəniyyət" qəzeti, S. 4, 20.05. 2015

2. 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Musiqidə davam edən həyat: ağaclar və alətlər". // "Mədəniyyət" qəzeti, S.15, 20.05. 2015

3. "Niyazinin mənzil muzeyində Milli Qurtuluş Günü qeyd olunub" . // "Mədəniyyət" qəzeti. S.6, 17.06. 2015

4. "Maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi" . // "Mədəniyyət" qəzeti. 07.08. 2015

5. "Maestronun mənzil muzeyində xatirə mərasimi". // "Mədəniyyət" qəzeti. 21.08.2015

6. "Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Don Kixotun yubileyləri" . // "Mədəniyyət" qəzeti. 02.09. 2015

7. “Musiqi tariximizdə ilklərin müəllifi” . Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuşdur. // “Mədəniyyət” qəzeti. 18.09.2015

8. “Rəqs sənətimizin parlaq siması”. // “Mədəniyyət” qəzeti. 23.10.2015

9. “Muzey işinin təşkili və idarəedilməsində innovasiyalar”. // “Mədəniyyət” qəzeti. S. 5, 20.11.2015

Cari iş

Son illər muzeyimizdə KAMIS – kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin proqramı çərçivəsində fondların kompyuterləşdirilməsi işi aparılır. 2015-ci ildə muzeyin məlumat bazasına 3851 ədəd, hal-hazıra qədər 29955 eksponat daxil edilmişdir.

Muzey öz fəaliyyətində müxtəlif yaş qruplarını əhatə etməyə çalışır. Prioritet istiqamətlərdən tələbələrlə, ali təhsil ocaqları ilə işin təşkilini daha da inkişaf etdirməkdir. Azərbaycan Turizm və Menecment Universiteti, Qərb Universiteti ilə əlaqələr yaradıırıq, tələbələr muzeyimizdə təcrübə keçirlər. Universitetlər ilə müxtəlif layihələrdə iştirak edirik. Məsələn, muzey Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xalq artisti, professor, Məcnun Kərimovun 70 illiyinə həsr olunmuş xatirə gecəsində fəal iştirak etmişdir. Dekabr ayında Azərbaycan Ali Diplomatik Akademiyasında Vaqif Mustafazadə - 75 tədbiri keçirilmişdir.



Muzeyin Qədim Musiqi Alətləri Ansamblı

Muzeyin Qədim Musiqi Alətləri Ansamblı respublikamızda və xarici ölkələrdə keçirilmiş tədbirlərdə çıxış etmişdir. Fransadan, İsveçrədən Koreyayaadək Azərbaycan musiqisini yüksək səviyyədə təqdim etmişdir.



Qarşıda bizi yeni böyük işlər gözləyir:

Yeni binada yeni müasir ekspozisiyanın yaradılması, həmçinin muzeyin yeni filialı olan Qara Qarayevin ev muzeyinin açılışı ilə əlaqədar işlər.

Muzey önəmli yubileylər ərəfəsindədir. 2016-cı ildə muzeyin Qədim Musiqi Alətləri Ansamblının 20 illiyi, 17-ci ildə Muzeyimizin 50 illiyi, 18-ci ildə Qara Qarayevin 100 illiyi qeyd ediləcəkdir.

Fəaliyyətimizi daha da yüksək səviyyədə davam etdirməyə çalışacağıq.